

Manə qardaş deyən dilinə qurban!..



Süleyman Rüstəm

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birindən ayrılmayıñ amandı!
Yaxılığı alımızdən alıblar,
Yaxşı bizi yaman günü salıblar.

Bu, adı misralar deyil, çünki oxuyub üstündən
sakit keçə bilmirsən. İkiyə parçalanmış Azərbaycanın
böyük faciəsi haqqında şair naləsidir! Ustad
Şəhriyarın Azərbaycan dərdidir. On illər boyu
doğma yerlərdən, əziz adamlarından ayrı düşmüş
Şəhriyarın Vətənlə bağlı ürəyinin başında
gəzdi, dütürüb-düşəndiği mətləbləri anlatmaq
 üçün axar-baxarlı, zəngin, doğma Azərbaycan
dilinin özünəməxsus orijinal ahəngi olan cənub
dialektində yazdı "Heydərbabaya salam"
poeməsi Güney, milli həyatımız, məişətimiz, psixologiyamız
haqqında şairənə bir ensiklopediyadır.


Heydərbabaya bu qədər canlılıq verən şair
əsərini nə üçün məhz dağa müraciətlə yazması
nın səbəbini belə izah etmişdi: "Dağ göylərə ya-
xındır. O, təbiətin şah əsərlərindən biridir. Dağ
tarixin əbədi olaraq görən açıq gözdüdür. O, və-
təndə baş verən hadisəleri seyr edərək öz sinə
dəftərinə yazar. Şairin göylərə qalxan nalələrini
əks etdirib bütün yer üzünə yayaraq hamının qu-
lağına çatdırmağı təkcə o bacarırlı".

Gözel şərhdir. Bəli, ustad dərdini daşa söylə-
mişdi. Söyləmişdi ki, ağızından yellər alıb dağla-
ra, dağlar da Uca Tanrıya çatdırınsı...

Bir xalqın gələcəyinə inam duyğunun yüksək
poetik ifadəsidir şairin misraları. Heydərbaba
dağının timsalında bütün Azərbaycanı ümumi-
ləşdirən şair xalqın öz səadətini sədəqə şəklində
yox, mürtəcə qüvvələrə (qurdlla) qarşı igid
oğullarının mübarizəsi sayəsində əldə edəcəyinə
inanır, o gözel əyyamı qəlbinin ən dərin güşəsin-



*Sən çıxdın qarsıma duzla, cörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!*



*No qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalarдан dincəyirlər öyüdlər,
Coşub damarlarda qan, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!*

dən gələn böyük səmimiyyət duyğusu ilə tərənnüm edir: "Gədiklərdə qurdları tut, boğınən, Qoy qızular ayın-sayıñ otlaşın..."

İkinci Dünya savaşında sovet qoşunları almanın faşistlərinin İranda yuvasını dağıtsa da, Rza şah ölkəni tərk edib ingilis ağalarının məsləhətilə Afrikaya getsə, onun diktatürəsi süqut etsə də, nə İranda, nə də Cənubi Azərbaycanda vəziyyət dəyişməmişdi. Çünkü bir diktatorun yerinə başqa bir diktator, oğlu Məhəmmədrəza keçmişdi. Yenə Azərbaycan müstəmləkə halında idi. Güney Azərbaycanda ana dili qadağan olunmuşdu. Əgər kəndlər və bazarlar olmasaydı, Azərbaycan dilinin məhv olub aradan getmək qorxusunu var idi. Ancaq təkcə bazar, ticarət Azərbaycan dilini, xüsusən elmi və bədii dili mühafizə və inkişaf etdirə bilməzdi. Bunun üçün məktəb və mətbuat lazımdı...

O zaman Quzeyin qabaqcıl ziyalılarının tərkibində Təbrizə galən şair Süleyman Rüstəm Güneydə Azərbaycan dilinin İranın rəsmi dövlət idarələrində qadağan olunmasını böyük ürəkağrısı ilə qarışlamış: "Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə", - deyə etirazını bildirmişdi. Qardaş deyib, ağır günündə kəməyinə gəldiyi ölkədə yad əllərin əkdiyi toxumların cücerib boy atlığıni görən şair öz doğma, qan qardaşlarına müraciətlə 1941-ci ildə "Təbrizim" şeirini yazmışdı.

Vətən həsrətlə dərdləri başdan aşan soydaşları
təlaşından, əzablı, cəfali günlərindən söz

açıq, bir millətin ayrılıq simvoluna çevrilmiş Ara-
zin sularında həsrətin, nisgilin axdıqlından danışdı:

*Nədir o mənali dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?*

*Yetim tək boynunu burma, Təbrizim!
Məlül-məlül baxıb durma, Təbrizim!*

Şair ağalar və qullar dünyasındaki təzadları, ulu Yaradanın heç bir fərq, ayrı-seçkilik salmadan, bərabər xəlq etdiyi insanların maddi durumundakı, yaşayışındaki keşkin fərqlərə etiraz edir, soydaşlarımızın haqlarının tapdandığını, dillərinin əllərindən alındığını ürəkağrısı ilə qələmə alır, dərdinə şərık olmağa çalışırı:

*Qoymaram yadları gırsın qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşına sırdəşin gəlib.*

Sanki iki doğma qardaşın, ata-balənin uzun
ayrılıqlıdan sonra görüşünü eks etdirən şair Təbrizlə görüşməsini ikiyə bölünmüş Azərbaycanın bir-birinə qoşuşması kimi qələmə alıb. Elə buna

görlə də şeir olduqca təsirli və emosional səslenir, oxuduqca zərif, kövrək duyğular oyadır. Şeir bu günümüzlə də səslesir, aktualdır. İndin özündə belə "Quran'a, Allaha, imamlara yalan andlar içən, ürəklərində saxta andlar, ciblərində minlərlə yalan-palan, ciyinlərində isə bu yalanların günahlarını gəzdirdən bəzi dindarlar, molla re-jimi xalqların haqqını hələ də tapdalamaqdadır.

Süleyman Rüstəm sanki İranın, Cənubi Azərbaycanın bugünkü durumunu qələmə almışdı bu şeirində:

*Bülbül zar-zar ağlar çəməndən ayrı,
İnsan deyib gülməz Vətəndən ayrı,
Can necə yaşasın bədəndən ayrı?
Aç öz ürəyini daniş, Təbrizim!
Olum dərdlərinə tanış, Təbrizim!*

Şair İran ayaq basdığı andan Təbrizi görmək istəsə də, ilk olaraq ən qədim mədəniyyət mərkəzi olan Ərdəbil şəhərinə getmiş, Səfəvilər döv-

lətinin paytaxtı şairi böyük məhəbbətlə qarışmışdı. Böyük Azərbaycan hökmərdarı, əvəzsiz sərkərdə, gözel şeirlər müəllifi Şah İsmayıllı Xətainin qəbrini ziyarət etmiş, buraya, onu görməyə gələn insanlar qarışında nitq söyləmişdi: "Əziz qardaşlarım, mən neçə illərdir ki, Arazin o sahilində sizi görmək, sizə can qardaşım, qan qardaşım deyib bağırma basmaq arzusu ilə yaşayırdım. Şükür, arzuma çatdım. Şahların və çarların əkdiyi ayrılıq toxumu indi daha aradan getdi. Əmkən verməyin vahid Vətənimiz bir daha ikiyə bölünsün, yenidən tikənli məftillər qardaş qardaşdan ayırsın, bizim şah babamız, şair babamız hər zaman qılınçı və ondan da kəsərlə olan şeirləri ilə xalqımızın azadlığı, Vətənimizin bütövlüyü üçün vuruşub. Biz belə qəhrəmanın nəvələri-nəticələri gərək bunu heç vaxt yaddan çıxarmayaq".

*Sən çıxdın qarsıma duzla, cörəklə,
Bağından dərdiyin güllə, çiçəklə
İkiyə bölünmüş saf bir ürəklə,
Təbrizim, Təbrizim, gözel Təbrizim,
Yox olsun başından duman Təbrizim!*

O, bir tərəfdən gözel Təbrizlə görüşünün sevincini yaşayır, həsrətində olduğu güllərin, çiçəklərin ətrini qoxlayır, başı dumanlı Zəncanın, Salvanın qoynunda gəzir, Təbrizin, Ərdəbilin küçələrində, meydanlarında dolaşır, o biri tərəfdən də doğma bacı və qardaşlarının faciəsinin, ağır həyat tərziin şahidi olur, yetim uşaqların saralıb solduguunu görür və bütün bunlar onun vətəndaş-şair qəlbini ağırdır:

*Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim!
Yenə təzələndi dərdim, Təbrizim!*

Süleyman Rüstəmin cənub mövzusunda

yazdığı bütün şeirləri gözəl və təsirlidir, təkə ona görə yox ki, bu şeirlərdə parçalanmış bir məmələkətin harayı eşidilir. Həm də ona görə ki, o vətən gözelliliklərinə poetik abidələr yaradır. Şair torpaqlain yol boyunca düzülən söyüdlərindən, igidlərindən ilham alır:

*Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər,
Babalarдан dincəyirlər öyüdlər,
Coşub damarlarda qan, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!*

Şair Sərabi, Ovqanı, Təbrizi, Ərdəbili, Marağanı vəfə edərək vətən torpağı olduğunu misralarla, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib. O, Təbrizin gözəlliyyini dəhaçox təhrif etsə də, geniş mənada Vətənini tərənnüm edir:

*Ağlasan ağlaram, güləşən gülərəm,
Yaşasan yaşaram, ölsən ölüərəm,
Varımı səninlə yanı bölüərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!*

Şair "Təbrizim" şeirində milli mənsubluğunun ömə çəkir, Azərbaycan tarixinə poetik baxış sərgiləyir, insanı, onun iç dünyasını qələmə alır, azadlığın xəyalını qurur. Xalqının ən böyük dərdi olan Vətəninin bir gün birləşcəyinə inamını ifadə edir. Vüsal və birlik mahnisi kimi səslənən "Təbrizim" şeiri ikiyə bölünmiş Vətəni birliyə çəğrın haraydır:

*Sənин ciçeyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqça hüsnünə doymayıq gözüm
Təbrizim, Təbrizim, gözel Təbrizim!*

Zümrüd QURBANQIZI,
"Respublika".